

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Zümrüd

Soyad:Qəhrəmanova

Ata adı: Nağı

Təvəllüd: 25.10.1987

İş telefonu: -

Mob: 0552479436

E-mail:zumrud.q@mail.ru

Fakültə: Aqrar iqtisadiyyat

Kafedra: İctimai elmlər və multikulturalizm



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2004-2008 ci illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin "Tarix ictimaiyyət" ixtisasını bitirib;

2008-2010 cu illərdə GDU "Avropa və Amerikanın yeni və ən yeni tarixi" ixtisasının magistr pilləsini bitirib;

2015 ci ildən AMEA -nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantıdır.

ƏMƏK FƏALİYYƏTİ

2010 - cu ildən ADAU -də "Azərbaycan tarixi, fəlsəfə və hüquq " kafedrasında çalışır; "Azərbaycan tarixi", "Fəlsəfə" və Multikulturalizmə giriş" fənnlərindən mühazirə və seminar dərsləri aparır.

30 yaxın elmi məqaləsi və 3 kitabın həmmüəlifidir.

TƏDQIQAT SAHƏSİ

Arxeologiya."Erkən orta əsrlərdə Albaniyanın Uti vilayətinin yaşayış məskənləri"

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. Bərdə-erkən Orta əsrlərdə Qarabağ bölgəsinin inkişaf etmiş mərkəzlərindən biri kimi // – Bakı: Qarabağın Arxeoloji irsi Beynəlxalq elmi Konfransın materialları. – 2016, – s. 76-79.
2. Qafqaz Albaniyasının Uti vilayətinin Qalatəpə yaşayış məskəni // – Gəncə: Gəncə Dövlət Universiteti, Gənc alimlərin II beynəlxalq elmi konfransı, – 2017, – s. 127-128.
3. About research of some main early middle ages christian monuments of Azerbaijan (based on materials of Garabakh territory) // – Philadelphia, USA, Theoretical and Applied Science. №12 (56), – 2017, – p. 10-12.
4. О поселениях «Галатепе и шортепе» раннего средневековья провинции Ути // – Переяслав-Хмельницкий: Актуальные научные исследования в современном мире. №11(31), – 2017, – с.61-66.
5. Историко-географические территории Албанской провинции Ути в раннем средневековье // – Киев: QILEYA, – 2018. 138, №11, – s. 192-196.

ELMI ƏSƏRLƏR

Beynəlxalq dövri jurnallarda çap olunmuş məqalələr:

1. About research of some main early middle ages christian monuments of Azerbaijan (based on materials of Garabakh territory) // – Philadelphia, USA, Theoretical and Applied Science. №12 (56), – 2017, – p. 10-12.
2. О поселениях «Галатепе и шортепе» раннего средневековья провинции Ути // – Переяслав-Хмельницкий: Актуальные научные исследования в современном мире. №11(31), – 2017, – с.61-66.
3. Историко-географические территории Албанской провинции Ути в раннем средневековье // – Киев: QILEYA, – 2018. 138, №11, – s. 192-196.
4. Источниковедение истории провинции Ути в раннем средневековье (III-IX вв.) // – Scientific Light (Wroclow, Poland). №16, – 2018, – с. 12-15.

Respublika dövri jurnallarında çap olunmuş məqalələr:

5.Qarabağın ilkin Orta əsr tarixinin mənbəşünaslığı // – Bakı: Bakı Dövlət Universiteti, Tarix və onun problemləri, – 2015. №3, – s. 261-267.

6.İlk Orta əsrlərdə Uti vilayətində dulusçuluq sənəti // – Bakı: AMEA, Tarix İnstitutu, Elmi əsərlər 73 cü cild, – 2018. – s. 171-180

7.Erkən orta əsrlərdə Uti vilayətində yerləşən müdafiə istehkam-ları haqqında // – Bakı: Bakı Dövlət Universiteti, Tarix və onun problemləri, – 2018. №3, – s. 371-375.

8.Qaraköpəktəpə arxeoloji abidəsi// – Gəncə: Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri, – 2018. №3, – s. 272-276.

Konfrans materiallarında nəşr olunan məqalələr:

9.Bərdə-erkən Orta əsrlərdə Qarabağ bölgəsinin inkişaf etmiş mərkəzlərindən biri kimi // – Bakı: Qarabağın Arxeoloji irsi Beynəlxalq elmi Konfransın materialları. – 2016, – s. 76-79.

10.Qafqaz Albaniyasının Uti vilayətinin Qalatəpə yaşayış məskəni // – Gəncə: Gəncə Dövlət Universiteti, Gənc alimlərin II beynəlxalq elmi konfransı, – 2017, – s. 127-128.

DİL BİLİKLƏRİ

İngilis

Rus

